



# atb “sahibkar” kredit kartları üzrə tariflər cədvəli



ATB "Sahibkar" kredit kartları üzrə  
Tariflər cədvəli

| Xidmətlər üzrə tariflər |                                                                                                                                              |                                                          |
|-------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------|
| Nº                      |                                                                                                                                              |                                                          |
| 1                       | Kartın müddəti                                                                                                                               | 1 illik / 2 illik / 3 illik                              |
| 2                       | Kartın valyutası                                                                                                                             | AZN / USD / EUR                                          |
| 3                       | Kart üzrə xidmət haqqı                                                                                                                       | 1 illik - 15 AZN<br>2 illik - 25 AZN<br>3 illik - 35 AZN |
| 5                       | Card to Card xidməti banka məxsus olan Mobil Bank, ATM və Bankın internet sahifəsi vasitəsi ilə                                              | 3.00% (min. 1 AZN/USD/EUR)                               |
| 6                       | Card to Card xidməti (digər üsullarla)                                                                                                       | 3.00 % (min. 1 AZN/USD/EUR)                              |
| 7                       | Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında | 0%                                                       |
| 8                       | Əlavə Kart dəyəri                                                                                                                            | Əlavə kartın tarif dəyərinin 50%-i*                      |
| 9                       | Kart itirildikdə və yararsız hala düşdükdə                                                                                                   | Tarif dəyərinin 100% həcmi                               |
| 10                      | Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)                                                                            | 10 AZN                                                   |
| 11                      | Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**                                                                        | 0 AZN                                                    |
| 12                      | Kart hesabına ilkin minimal balans tələbi                                                                                                    | 0 AZN                                                    |
| 13                      | Sığorta depozit məbləğinin aşağı həddi                                                                                                       | 0 AZN                                                    |
| 14                      | SMS-Xəbərdarlıq xidməti                                                                                                                      | 1 AZN                                                    |
| 15                      | PIN Change xidməti                                                                                                                           | 0.5 AZN                                                  |
| 16                      | Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)                                                                                    | 2 AZN                                                    |
| 17                      | Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması                                               | 0 AZN                                                    |
| 18                      | Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması                                                                                             | 0 AZN                                                    |
| 19                      | Mobil Bank xidməti                                                                                                                           | 0 AZN                                                    |
| 20                      | Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə daxili)                                                                                 | 1.5% (min. 1 AZN/USD/EUR)                                |
| 21                      | Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə xarici)                                                                                 | 1.5% (min. 6 AZN/USD/EUR)                                |
| 22                      | Quasi-Cash (köçürmə, kredit ödənişləri, mərc oyunları və s.) əməliyyatları                                                                   | 3% (min.1 AZN/USD/EUR)                                   |
| 23                      | Ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiyon haqqı                                                                                | Məbləğin 0.1% (min. 10 AZN - maks. 50 AZN)               |
| 24                      | Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək                                                                               | 20 AZN                                                   |
| 25                      | Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)***                                                           | 10 AZN                                                   |
| 26                      | Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)***                                           | 20 AZN                                                   |
| 27                      | Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)***                                                       | 60 AZN                                                   |

\* Eyni hesaba bağlı ikinci kart sifariş edildikdə. Bu şərt yalnız kart istifadəçisi fərqli şəxs olduqda həyata keçirilir. Əsas kart növündən üstün (bahalı) sifariş edilən əlavə kart dəyəri tam şəkildə ödənilir. "World Elite" və "VISA Infinite" kartlarının əlavə kart şəklində sifarişinə yalnız əsas kart eyni növdə olduğu halda yol verilir.

\*\* Müştəridən yararsız kartı təhvil almaq şərtilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur.

\*\*\* Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir





ATB “Sahibkar” kredit kartları üzrə  
Tariflər cədvəli

| Nº | Nağd vəsaitin alınmasına görə komissiyon haqqı                                                  | ATB “Sahibkar” kredit kartları     |
|----|-------------------------------------------------------------------------------------------------|------------------------------------|
| 28 | "Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə                                | 2.5% (min. 2 AZN)                  |
| 29 | "Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə                        | 2.5% (min. 2 AZN)                  |
| 30 | Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə    | 3% (min. 4 AZN)                    |
| 31 | Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə                            | 4% (min. 6 AZN)                    |
| 32 | Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə | 4% (min. 6 AZN)                    |
| 33 | ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit                                     | Qanunvericiliyin tələblərinə uyğun |

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiya haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır
- Vəsaitlərin nağd məxarici əməliyyatları zamanı qanunvericilikdə müəyyən edilmiş qaydada 1% həcmində sadələşdirilmiş vergi tutulur